

SƏKİNƏ VƏLİYEVƏ  
AMEA Naxçıvan Bölümü  
E-mail: valiyevasekine@gmail.com

## NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BAYTARLIQ TƏBABƏTİNDƏ İSTİFADƏ OLUNAN BƏZİ DƏRMAN BİTKİLƏRİNİN BIYOLOJİ XÜSUSİYYƏTLƏRİ

Məqalədə Naxçıvan MR ərafitində yayılan dərman bitkilərinin, xüsusiylər və çəl qatırquşluğu (*Equisetum arvense L.*) və Dəmrovotunun (*Chelidonium L.*) baytarlıqda əhəmiyyəti təsvir edilmişdir. Müasir təbabət dərman bitkilərindən istifadəyə xüsusi diqqət və əhəmiyyət verilir. Yer kürəsində istehsal olunan dərman preparatlarının 50%-dan çoxu biki mənşəlidir, çünki dərman bitkilərinin tərkibindəki orqanizm üçün xas olan bir sıra təbii kimyəvi birləşmələr fizioloji proseslərə təsir edərək, müdafiə xarakterli reaksiyalar yaradır, orqanızmın immun reaksiyalarını artırırlar.

**Açar sözlər:** Naxçıvan, dərman bitkiləri, baytarlıq, parazit, qlikozidlər, flavonoidlər, kumarinlər.

Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Bitkilərdən alınan dərmanlar təbii olub, sünü və sintetik dərmanlara nisbətən orqanizm tərəfindən yaxşı mənimmsənilir və heç bir əlavə təsir etmir. Dərman bitkilərinin müalicəvi xassəsi, onların tərkibindəki fizioloji təsireddicili fəal maddələrin (alkaloидlərin, qlikozidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır. Dərman bitkiləri ilə müalicə qədim, ancaq öz əhəmiyyətini itirməyən terapevtik bir üsuldur. Dərman bitkiləri ancaq xəstəliyi müalicə etmir, eyni zamanda bütün orqanizmə stimuləndici təsir göstərir, müalicə zamanı simptomatik və patogenetik təsirə malik olur. Bu istiqamətdə tədqiqat işlərinin aparılmasına baxmayaraq, baytarlıq təbabətində dərman bitkilərinin elmi əsaslarla istifadə imkanlarının araşdırılması istiqamətdən səhhi tədqiqat işləri aparılmışdır. Buna görə də bu istiqamətdə tədqiqat işlərinin aparılmasını qarşımıza məqsəd qoymuşdur [2, s. 15-21; 3, s. 5-15; 5, s. 270-272].

Dərman bitkiləri heyvan orqanizmində müxtəlif istiqamətdə təsir edir və müalicə xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölündür: ürək-damar xəstəliklərində tətbiq edilənlər, bəlgəmətgərici və yumşaldıcı, acı, iştahani açanlar və həzmi yüksəldənlər, anti-helmint və insektisidlər və b. Fitonsidlərlə zəngin olan soğan, sarımsaq, şam ağacının tumurcuqları, daziotu, bağayarpağı və s. bitkilər mikroorganizmlərə, ibtidailərə, viruslara, helmintlərə öldürücü təsir göstərir. Onlar orqanizmdə oksidləşmə-bərpə proseslərinə təsir etdiklərindən ümumi maddələr mübadiləsini yüksəldirlər [1, s. 304-307; 6, s. 50-68].

Naxçıvan Muxtar Respublikasının əlverişli reliyef şəraiti özünəməxsus torpaq-iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu, burada zəngin floraya malik bitki örtüyünü formalasdırılmışdır. Flora biomüxtəlifiyinə daxil olan 1200-dən çox faydalı bitki, o cümlədən 750-800 növə yaxın dərman bitkisi vardır. Dərman bitkiləri içərisindən 132 növü yüz illərdir ki, müasir tibb aləmində istifadə edilən rəsmi (ofisial) dərman bitkiləridir. Bu bitkiləri qruplaşdırıldıqda onlardan 44 növünün becərilən, 88 növünün isə yabanı hal-

da yayıldığı aydınlatır. Aşkar edilən rəsmi dərman bitkilərini həyat formalarına görə gruplaşdırıldıqda ağacların – 24 növ (12 növü bəcərilir), kolların – 22 növ (8 növü bəcərilir), çoxılık otların – 61 növ (7 növü bəcərilir) və birilik-ikiiliklə otların isə 25 növ (17 növü bəcərilir) olduğu müəyyənləşmişdir. Yabanı rəsmi dərman bitkiləri olan 88 növdən 30 növünün təbii ehtiyatın bol olduğu daşıqlarıdırılmışdır. Təbii ehtiyatı bol olan 30 növün cyni zamanda ərazidəki mövcud yayılma zonaları, təbii ehtiyatı və mümkin istismar imkanları öyrənilməkla xəritələrdə göstərilmişdir. Yabanı növlərin 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının Qızılızı Kitabına (2010) daxil edilmişdir [4, s. 65-155].

Baytarlıq tababatında isə dərman bitkilərinin rolü əhəmiyyətlidir. Belə ki, heyvanlar gündəlik qəbul etdikləri yem bitkilərinin tərkibində müəyyən qədər dərman əhəmiyyəti maddələr vardır ki, onlar da xəstəliyin qarşısını almaq üçün profilaktik əhəmiyyət kəsb edir. Dərman bitkilərinin tərkibindəki aşırı maddələrinin təsirindən parazitlərin ilkin sürfləri məhv olaraq çıxalmırlar. Başqa bir halda heyvanlar otaqlarda bədənlərini parazitlərdən təmizləmək üçün özlərini otaqlarda olan bitkilərə və ya ağacın qabığına sürtürürler. Belə halda parazitlər mexaniki təmizləmə ilə yanış, sürtünmə nəticəsində aşırı bitkilərin tərkibindəki aşırı maddələr parazitlərlə iflicidir və ya öldürürək təsir göstərir. Bundan əlavə, baytarlıq tababatında heyvanların bir çox xəstəliklərinin (mədə-bağışaq, qaraciyər, böyrək, təməffüs yolları, yarasaldıcı, qankəsici, iltihab əleyhinə, sidik-qovucu, dizenteriya, qurdqovucu) müalicəsində kartof, dəzi, çöl qatırquruğu, süsan kələm, gücüt, at əvalıyi, ancır, itxiyari, yonca, şüvəran, dəmrovotu və s. bir sıra bitkilər istifadə edilir [7, 51-52; 8, s. 121-125].

Baytarlıq tababatında an çox əhəmiyyətli olan bitkilərdən biri çöl qatırquruğudur (*Equisetum arvense* L.) ki, bu bitki qatırquruğukimilər (*Equisetaceae* Michx ex DC. fəsiləsinin qatırquruğu – *Equisetum arvense* L. cinsinə daxildir. Naxçıvan MR-də 7 növünə təsadüf olunur. Çoxılık alı sporlu ot bitkisidir, cinsi və qeyri-cinsi naslin növbələşməsi yolu ilə çoxalır, gövdəsi bugumlu, hündürlüyü 6 -15 sm olmaqla sürünən uzun, şaxəli, qaramtlı-qonur ranglı kökümşövldür. Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının sucaq ərazilərində yayılmışdır, lakin an çox meşələrdəki bulaq və çay kənarlarında müşahidə edilir. Çöl qatırquruğu yayıldığı sahələrdə tək-tək bitmir. Çöl qatırquruğunun tərkibində alma, oksalat, akonit turşuları (2,5%), tanin maddələri, 1-5% saponin, flavonoidlər (ekvizetin, lüteolin-7-qlükozid, izokversitin, lüteolin, kempferol-7-diqlükozid və kempferol-7-qlükozid), 4,7 mq%/ karotin, 30-190 mq%/ askorbin turşusu, sitosterin müəyyən edilmişdir. Burlundan başqa, bəzi alkaloidlərin (palyustrin, 3-metoksipiridin və nikotin) izlərinə da rast gəlinir. Baytarlıqdə çöl qatırquruğunun yerüstü yaşılı hissələrindən istifadə edilir. Yayın ortalarında məhsul toplanılır. Hazırlanmış məlhəm sidik-qovucu və daxili qanaxmadax qandayandırıcı dərman kimi işlədir. Qatırquruğu otunu sidik-qovucu maddə kimi ürkət qatışmazlıqları zamanı istifadə edirlər. Həmçinin baytarlıqdə toz halında yaralara sapılır.

Dəmrovotu (Ziyilotu) (*Chelidonium majus* L.) Xaşxaş – *Papaveraceae* Juss. fəsiləsinin Ziyilotu və ya Dəmrovotu – *C. majus* L. cinsinə daxildir. Cinsin Naxçıvan MR-də bəcərilən bir növü vardır.

Ziyilotu Azərbaycanda Büyük Qafqazın Quba ərazisində, Kür-Araz düzənliyində, Büyük Qafqazın qərbi zonalarında, Alazan-Əyriçay sahilərində. Kiçik Qafqazın şimal və cənub ərazilərində, Lənkəranın düzən və dağlıq zonalarında yayılmışdır.

Çoxılık ot bitkisidir, bütün hissələrində sari rəngdə süd olur. Kökləri iri şaxəli və düyünlüdür. Gövdəsi azca qabıqlı və düyünlü, yuxarı hissəsi isə budaqlıdır. Parlaq sari çiçəkləri vardır. Meyvəsi qutucuqdan ibarətdir. Yumurtaya oxşar toxumları, parlaq və

garadır. İyun-sentyabr aylarında çiçəkləyir. Yaşayış yerləri ətrafında, alaqlı yerlərdə kiçik talalarla bitir. Geniş arealda yayılmışlarından, təbii ehtiyatı azdır.

Dərman məqsədi ilə bu bitkinin yerüstü hissəsindən istifadə edilir. Bitki çiçək vaxtı toplanılır və qurudulur. Onun şirəsi əlin dərisini qışındırdığından bitkini toplayarkən ələkəndən istifadə olunur. Bitki zəhərlidir, tərkibində izoxinolin, alkaloidləri, benzofenonatridin tərəmləri: homoxelidonin, xeleritrin, xelidonin, sanqvinarin, protopin və baş-qalari (20-dən çox alkaloid) vardır. Alkaloidlərin miqdarı 0,9-1,87%-dir. Bitkinin tərkibində həmçinin efir yağları, bol miqdarda askorbin turşusu (1000 mq%), karotin, flavonoidlər, saponinlər, üzvü turşular: helidon, alma, limon, kəhrəba turşuları müəyyən edilmişdir. O, bakterisid təsira malikdir. Xalq bu ota organizmını təmizləyən ot adını vermişdir. Kükü və qurudulmuş yerüstü hissəsindən qaraciyəri təmizləmək məqsədilə də işlədir. Dəmrovotunun yarpaq və gövdələrindən məlhəm hazırlılar və dəri yaralarında, dermatitlərdə istifadə edilir. Dəmrov, ekzema, ziyan, döyüñək, yataq yarası, öd-qaraciyər çatışmazlığı, ağrıksıci, mədə-bağışaq yollarının katarı zamanı, öd kisəsi, qaraciyər və s. xəstəliklərin müalicəsində istifadə edilir. Uyuşdurucu, bakterisid, göbələkçəlyinhə xassələri vardır. Xirdalanmış yarpaqlarından alınan tozu çırkı yaraların üzərinə tökürlər. Həmçinin təzə yarpaqlarından da istifadə etmək olur. Baytarlıqdə yaşılı otu duzlu ovxalıy gonyunların təmpanıya xəstəliklərindən istifadə edirlər. Dəmrovotunu bağ və həsən bitkilərini həşərtlərdən, parazitlərdən təmizləmək üçündə istifadə edirlər.

Qeyd edilən bu bitkilər muxtar respublika ərazisində bitir, bunları vaxtında metodikaya uyğun toplayıb, qurudub, qablaşdırılması çox önemlidir. Ona görə ki, bu qaydalarla əməl edilməzən onların tərkibində olan bioloji faal maddələr parçalanar və nəticədə organizmə heç bir müalicəvi təsir göstərməz.

## ƏDƏBİYYAT

1. Ağayeva E.Z., Hümbətov Z.İ. Azərbaycanın milli baytarlıq təbabatında dəri parazitlərinə qarşı istifadə edilən dərman bitkiləri / Gəncə-Qars baytarlıq simpoziumunun materialları. Gəncə, 2003, s. 304-307.
2. Müalicə-profilaktika məqsədilə qoynuların mədə-bağışaq nematodozlarına qarşı antihelmin ti bitkilərin və onların kimyəvi preparatla qarışığının işlədilməsinə dair təkliflər. Bakı: Mütərcim, 2010, 27 s.
3. Qasimov M., Məmmədov T. Fitoterapiya. Bakı: Elm, 2014, 302 s.
4. Talıbov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M. və b. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri. Naxçıvan: Əcəmi, 2014 , 432 s.
5. Araeva Ə.3. Lечение гельминтозных заболеваний сельскохозяйственных животных лекарственными растениями из флоры Азербайджана / "Biologiyada elmi nailiyyatlar" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 2009, s. 270-272.
6. Atabaev X.C., Umurova N.C. Лекарственные растения в ветеринарии. Ташкент, 2013, 159 c.
7. Mərəppramov S.Ç. Влияние лекарственного антигельминтного растения борщевика на общее клиническое состояние и физико-химические свойства мочи овец / Материалы конференции «Роль науки в интенсификации сельского хозяйства». Новосибирск. 1990, с. 51-52.
8. Əyubov İ.3., Şiriiev C.Ş. Влияние папоротника орлянка на организм кроликов / Актуальные вопросы профилактики и ликвидации заразных и незаразных болезней животных: Тематический сборник трудов АзНИВИ. Bakı, 1991, s. 121-125.

## БИОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ НЕКОТОРЫХ ЛЕКАРСТВЕННЫХ РАСТЕНИЙ В ВЕТЕРИНАРНОЙ МЕДИЦИНЕ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ

Лечебные свойства лекарственных растений обусловливаются наличием в их органах разнообразных по своему составу и строению химических веществ, обладающих физиологическим действием на организм или на возбудителей инфекционных и инвазионных заболеваний.

В состав лекарственных растений входят различные типы и сочетания химических соединений: алкалоиды, глюкозиды, сапонины, дубильные вещества, горечи, эфирные масла, флавоны и флавоноиды, ферменты, органические кислоты, лактоны, минеральные соли, микроэлементы, витамины, фитонциды, антибиотики, гормонально-активные вещества и т. д.

В горах, пастбищах, почвах, лесах и на всех плодородных землях Нахчыванской АР растут многочисленные лекарственные растения. Мы сочли нужным привлечь внимание, ознакомив с некоторыми из этих растений.

Исследование направлено на изучение этноботанического аспекта народной медицины населения Нахчыванской Автономной Республики в лечении животных. Объектом исследования является изучение методов лечения животных лекарственными растениями, которые используются и сохранились до наших дней со стороны местного населения. Описаны традиционные методы сбора, сушки и заготовки лекарственных растений.

**Ключевые слова:** *Нахчivan, ветеринария, лекарственные растения, паразит, флавониды, гликозиды, кумарины.*

Sakina Valiyeva

## THE BIOLOGICAL FEATURES OF SOME MEDICINAL PLANTS USED IN VETERINARY MEDICINE IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The medicinal properties of medicinal plants are determined by the presence in their organs of a variety of composition and structure of chemical substances that have a physiological effect on the body or on the pathogens of infectious and invasive diseases.

The composition of medicinal plants includes various types and combinations of chemical compounds: alkaloids, glucosides, saponins, tannins, essential oils, flavones and flavonoids, enzymes, organic acids, lactones, mineral salts, microelements, vitamins, phytocides, antibiotics, hormones, active substances, etc.

In the mountains, pastures, soils, forests and in all the fertile lands of the Nakhchivan Autonomous Republic, numerous medicinal plants grow. We found it necessary to attract attention by acquainting ourselves with some of these plants.

The study is aimed at studying the ethnobotanical aspect of folk medicine by the population of the Nakhchivan Autonomous Republic in the treatment of animals. The object of the study is to study methods of treating animals with medicinal plants, which are used and preserved to the present day by the local population. Traditional methods for collecting, drying and harvesting medicinal plants are described.

**Keywords:** *Nakhchivan, medicinal plants, veterinary, parasite, flavonoids, glycosides, coumarin.*  
*(Biologiya üzrə elmlər doktoru, dosent İsmayııl Məmmədov tərəfindən təqdim edilmişdir)*